

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyətinin “___” “_____” 2020-ci il
tarixli “___” nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Vətəndaşların koxlear implant sistemi və oynaqdaxili endoprotezlərlə təmin edilməsi məsələləri üzrə Komissiyanın

ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 9-cu hissəsinə əsasən hazırlanmışdır və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən yaradılan “Vətəndaşların koxlear implant sistemi və oynaqdaxili endoprotezlərlə təmin edilməsi məsələləri”nin (bundan sonra – Komissiya) səlahiyyətlərini, fəaliyyət qaydasını, tərkibinin formalaşdırılmasını, hüquq və vəzifələrini müəyyən edir.

1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin İdarə Heyətinin qərarlarını, Agentliyin İdarə Heyəti sədrinin əmr və sərəncamlarını, bu Əsasnaməni və digər normativ aktları rəhbər tutur.

2. Komissiyanın məqsədi və fəaliyyət istiqamətləri

2.1. Komissiyanın məqsədi icbari tibbi sığorta fondunun vəsaiti və ya dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait hesabına Agentlik tərəfindən müəyyən edilmiş qaydada vətəndaşların koxlear implant sistemi və oynaqdaxili endoprotezlərlə təmin edilməsi məqsədilə həmin şəxslərin qeydiyyatını aparmaq, o cümlədən müəyyənləşdirilmiş meyarlara əsasən və hər il üçün təsdiq edilmiş say həddi daxilində onları seçmək və elektron şəkildə növbəliliyini təmin etməkdən ibarətdir.

2.2. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. Agentlik tərəfindən müəyyən edilmiş qaydada koxlear implant sistemi və oynaqdaxili endoprotezlərlə təmin edilməsi üçün müraciət etmiş vətəndaşların qeydiyyatını aparmaq;

2.2.2. elektron növbəlilik bazasını aparmaq və ona nəzarət etmək;

2.2.3. müraciət etmiş şəxsin tibbi göstərişinin olmasına və tibbi sənədlərinin düzgünlüyünə nəzarət etmək;

2.2.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Komissiyanın vəzifələri və hüquqları

3.1. Komissiyanın bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun aşağıdakı vəzifələri vardır:

3.1.1. müraciət əsasında anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı diaqnozu qoyulmuş 5 yaşınadək (5 yaş daxil olmaqla) olan şəxslərin, habelə sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı diaqnozu qoyulmuş 40 (qırx) yaşınadək (40 yaş daxil olmaqla) olan şəxslərin qeydiyyatını aparmaq;

3.1.2. müraciət əsasında oynaqdaxili endoprotezlərə ehtiyacı olan şəxslərin qeydiyyatını aparmaq;

3.1.3. bu Əsasnamənin 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilmiş şəxslərin Agentlik tərəfindən müəyyən edilmiş meyarlara və hər il üçün təsdiq edilmiş say həddinə uyğun olaraq kodlaşdırılmış elektron növbəliliyi təmin etmək;

3.1.4. elektron növbəliliyin müraciət ardıcılığına uyğun olaraq aparılmasını təmin etmək və sistem tərəfindən generasiya olunmuş kodu məxfilik qorunmaqla vətəndaşa təqdim etmək;

3.1.5. Agentlik tərəfindən müəyyən edilmiş qaydada növbə ardıcılığında tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə əvəz edilməsinə dair qərar qəbul etmək;

3.1.6. vətəndaşlardan qəbul olunmuş sənədlər əsasında əlavə klinik, laborator, instrumental və digər müayinələrin aparılmasına zərurət yarandığı təqdirdə, vətəndaşlara Komissiyanın sədri tərəfindən imzalanmış göndəriş təqdim etmək;

3.1.7. Agentlik tərəfindən müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:

3.2.1. anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığının mövcudluğuna dair BERA testinin nəticəsini tələb etmək (BERA testinin nəticəsi: ikitərəfli ağır dərəcəli (IV dərəcə) sensonevral eşitmə azlığı);

3.2.2. sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığının mövcudluğu mütləq şəkildə audiometriya nəticəsi ilə təsdiqinə dair tibbi sənədləri tələb etmək;

3.2.3. diaqnozu təsdiq edən zəruri tibbi sənədlərin təqdim edilməsini vətəndaşdan tələb etmək;

3.2.4. yanlış və ya natamam məlumatlar təqdim etmiş və düzgün diaqnoz qoymayan həkimlərin fəaliyyəti ilə bağlı tədbirlər görülməsi üçün Agentliyə müraciət etmək.

4. Komissiyanın fəaliyyətinin təşkili

4.1. Komissiyanın tərkibi Agentlik tərəfindən ən azı beş üzvdən ibarət tək sayda formalaşdır və üzvlərin sırasından sədr təyin edilir.

4.2. Komissiyanın sədri:

4.2.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.2.2. Komissiyanın üzvləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir;

4.2.3. Komissiyanın üzvləri ilə Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə vətəndaş müraciətlərini müzakirə edir, Komissiyanın iclaslarına rəhbərlik edir;

4.2.4. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə vətəndaş müraciətləri (bundan sonra – vətəndaş müraciətləri) ilə bağlı Komissiyaya daxil olan müraciətlərə baxılmanı təşkil edir;

4.3. Komissiyanın sədri bu Əsasnamə ilə Komissiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.4. Komissiyanın sədri olmadıqda onun səlahiyyətlərini Komissiyanın qərarı əsasında Komissiyanın üzvlərindən biri həyata keçirir.

4.5. Komissiyanın üzvləri bu Əsasnamə ilə nəzərdə tutulmuş və onlara həvalə edilmiş vəzifələrin vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədlərə görə şəxsən məsuliyyət daşıyırlar.

4.6. Komissiyanın iclasları Agentliyin inzibati binasında və ya Komissiyanın sədri tərəfindən müəyyən edilən digər ünvanda çağırılır. İclaslar Agentliyin İdarə Heyəti sədrinin, Komissiya sədrinin və ya Komissiya üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırıla bilər.

4.7. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

4.8. Komissiyanın iclasına müraciət etmiş vətəndaş dəvət olunur. Əlilliyi və ya hərəkət məhdudiyyəti ilə əlaqədar olaraq vətəndaşın iclasa gəlməsi mümkün olmadıqda Komissiya iclası vətəndaşa uyğun olan ünvanda keçirilir. Zərurət yarandıqda, Komissiyanın iclaslarına aidiyyəti dövlət qurumları, özəl şirkətlərin nümayəndələri, ekspert və mütəxəssislər də dəvət edilə bilərlər.

4.9. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledicidir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.

4.10. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.

4.11. Komissiyanın iclasları Komissiyanın Agentlik tərəfindən təyin edilən katibi tərəfindən protokollaşdırılır və iki nüsxədə hazırlanaraq imzalanır. Protokolların bir nüsxəsi Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentində saxlanılır, digər nüsxəsi isə müraciət etmiş vətəndaşa təqdim edilir. Protokolların surəti "Əsli ilə düzdür" ştamplı vurulmaqla Komissiyanın sədrinə təqdim edilir.

4.12. Komissiya təqvim ilinin hər rübünün sonunda Agentliyin İdarə Heyəti qarşısında fəaliyyətinə dair ümumiləşdirilmiş hesabat verir.

5. Vətəndaş müraciətinin araşdırılması qaydası

5.1. Vətəndaş müraciətləri Agentliyə daxil olduqda Agentlik vətəndaş müraciətlərinin Komissiyanın sədrinə təqdim edilməsini təmin edir.

5.2. Komissiyanın sədri vətəndaş müraciətini aldıqdan 5 iş günündən gec olmayaraq Komissiyanın çağırılmasını təmin edir.

5.3. Komissiya iclas zamanı müraciət etmiş vətəndaşı dinləyir, təqdim edilən sənədlərin araşdırılmasını, təhlilini və müzakirəsini aparır. Zəruri hesab edildikdə, Komissiya vətəndaşdan əlavə məlumatların təqdim edilməsini xahiş edə bilər.

5.4. Komissiya sədri hadisənin hərtərəfli və obyektiv araşdırılması üçün kifayət qədər sübutların toplanıldığını hesab etdiyi təqdirdə Komissiyaya səsvermə yolu ilə qərar qəbul edilməsini təklif edir. Qərar bu Əsasnamənin 4.9-cu bəndinə uyğun olaraq qəbul edilir və protokollaşdırılır.